



ISOTAPE

SU SAXLAYAN BANT xüsusi hazırlanmışdır. İsti və ya soyuq, yaş və ya quru su altında da tətbiq edilə bilər. Dərhal su, hava və nəm möhürləyir, güclü, çevik və su saxlayan bir manevə yaradır. ISONEM ISOTAPE UB davamlı, ekoloji cəhətdən təmiz, VOC sərbəstdir və həddindən artıq hava şəraitində geniş istifadəyə malikdir. bir temperatur aralığına malikdir. Böyük dəliklər, çatlar, boşluqlar və sızmalar demək olar ki, hər şeyi əhatə edir.

XÜSUSİYYƏTLƏRİ

- 150 sm x 5 sm ölçülərindədir.
- Suyun altı da daxil olmaqla örtük edə bilər.
- Kəsilmiş parçalarda istifadə edilə bilər.
- Çox məqsədli və çox güclüdür.

TƏTBİQ SAHƏLƏRİ

- Dam sızması, tıxaclar
- Krantlar
- Qayıqlar, xizəklər
- Şəxsi su nəqliyyat vasitələri, Kano,
- Xarici avadanlıq,
- Karavanlar,
- PVC və santexnika boruları,
- Çiləmə sistemləri,
- Hovuz və spa,
- Pəncərələr,
- Qapılar,
- Divarlar,
- PVC, akril, metal, polad, mis, alüminium, ağac, keramika, çini, plitələr, şüşə, kauçuk, şüşə, gips, daş, sement, beton, büzmə dam, plastik parçalar Vinillərə və daha çox səthlərə əla yapışma təmin edir.

TƏTBİQ QAYDASI

Su sızıntısının olduğu yerləri təmizləyin və yapışdırın. Dərin su sızması olduqda, bant yapışdırılmış tutarlılığa gətirilir və zədələnmiş sahə doldurulur. Sonra ətraf təmizləyir və lent yapışdırılır. Bir dəfə istifadə olunur. Üzəri örtülmüş səthdən çıxarıldıqda, yenidən tətbiq olunmur.

SƏRFİYYAT : Tətbiq səthinə görə kəsilib istifadə edilə bilər.

RƏNG : Qara

QABLAŞMA : 1,5 m rulon, 12 ədəd rulon/qutu

SAXLAMA MÜDDƏTİ : Orijinal, açılmamış və zədələnməmiş paketlərdə saxlanılırsa, istehsal edildiyi gündən 24 ay ərzində istifadə üçün uyğundur.

SAXLAMA ŞƏRTLƏRİ : Quru və sərin yerdə saxlayın.

⚠️ ƏHƏMİYYƏTLİ

Bantı vurduqdan sonra, min. 30 saniyə sürtün və çap edin.

Daxili strukturlarda kompressiya gücü 70 Psi,
Xarici yapışdırıcılarda kompressiya gücü 15 Psi təşkil edir.

⚠️ TƏTBİQ ŞƏRTLƏRİ və RİSK

Tətbiqdə nəzərə alınacaq məqamlar	Tətbiq səthi təmiz olmalıdır.
İstifadəsi məsləhət görülən ISONEM məhsulları	X
Tətbiq istiliyi	60 ° C-dən yuxarı temperaturda tətbiq etməyin.

Ümumi Xüsusiyyətlər

Təbiət Dostu



Mükəmməl Yapışma



Ultrabənövşəyi Müqaviməti



Suya Dözümlü

